

# Türküstan


[www.turkustan.az](http://www.turkustan.az)

## Dilqəm ƏHMƏD

*Mühacirət tarixi ilə bağlı tədqiqatçılara başlayarken professor Ədalət Tahirzadə mani iki şəxslə tanış edəcəyini söylədi: Ramiz Abutalibov, Ömer Özcan. Sonralar bu iki şəxsin kitablarını, məqalələrini oxuduqca, şəxşən tanış olduqca Ədalət bəyin yolun başında ikən niyə mənə bu alimləri tövsiyə etdiyini anladım. Çünkü hər iki tədqiqatçı mühacirətşünaslıq tarixinin ən dərinliklərinə qədər nüfuz etmiş şəxslərdi. Onlar nəinki birbaşa qaynaqlarla çalışır, eləcə də həmin qaynaqları toplayır, vətənə gətirir, başqalarının da istifadəsi üçün arxiv formalaşdırırlar. Ömer bəyələ ilk olaraq "Skype" üzərindən tanış olduq, daha sonra Ankara'ya ziyanətinə getdim və bu gün də mütəmədi olaraq əlaqədəyik. Ramiz bəyələ isə eyani tanışlığım yənə Ədalət bəyin sayəsində baş tutdu.*

Ramiz bəyin Bakıya gəldiyini deyən Ədalət bəy məni də dəvət etdi və İstiqlaliyyət küçəsindəki kafelerin birində görüşdük. Tarix 10 may 2016-ci il. Ramiz bəyin həmin vaxt da səhəhetində müyyəyən problemlər vardi, ona görə də çox yormadan "Telegraf.com" üçün qısa müsahibə aldım, xeyli dinlədim.

Ondan sonra əlaqəmiz mail üzərindən davam etdi. Qarşılaşdırığım çetinliklərle bağlı ünvanlaşdırığım sualları lütfkarlıq göstərək cavablandırır, yazı və kitablarımıda, hətta "Facebook" paylaşımalarımda səhvlerimə qədər diqqət göstərək xəbərdarlıq edirdi.


Ramiz bəyi daha sonra Azərbaycan Milli Ordusunun 100-cü il-dövündə - 26 iyun 2018-ci ildə gördüm. Yenə Ədalət Tahirzadənin dəvəti ilə şəhərin mərkəzində bir məkanda görüşdük, xeyli dinləmək imkanı əldə etdim.

## Doğmalar və yadlar arasında doğma

Nə xoşbəxtəm ki, baş redaktoru olduğum "Çapar" dərgisində Ramiz bəyin Giorgi Mamulia ilə olan bir məqaləsini dərc etmək imkanımız oldu. "Sürgündə" olan Azərbaycan milli azadlıq hərəkatının rəhbər siyasi strukturlarına dair Bolşevik istilasından Prometey hərəkatının (1920-1927) yaranmasına qədər" adlı bu məqaləni Azərbaycan Cümhuriyyətinin Avropana tanınmasının yüzüncü ildönümüne həsr olunan Əlimərdən bəy Topçubaşov qapaqlı sayımızda dərc etdik. Orijinali rus dilində olan yazını hörmətli Rəbiqə Nazimqızı dilimizə çevirdi. Bu məqalə artıq dərgimizin tarixinin ən unudulmaz anlarından birinə çevrilib...


*Ötən ilin aprelin 7-də Ramiz bəy nəşriyyatımızda hazırladığımız "Ədalət Tahirzadə 70" ərməğan kitabı üçün qısa təbrik mətni göndərdi. Jurnalımız üçün növbəti bir yazı da göndərsə də, təəssüf ki pandemiya səbəbindən fasılə verdiyimiz üçün dərc etmək imkanımız olmadı. İnşallah xatirəsinə həsr edəcəyimiz xüsusi sayıda həmin məqaləsi də yer alacaq.*

Ramiz bəyin maillerində nara-



bulda yaşamış Əlimərdən bəyin nəvəsi rəhmətlik Zərifə xanım Kürdəmir - Sultanovanın mənə verdiyi Əlimərdən bəyin sənədlərini Azərbaycan Dövlət Arxivine təhlil vermişən. Mümkinənə siz və ya sizin həmkarlarından biri bu üç fondla tanış olsunlar və orada olan sənədlər haqqında bir məqalə yazsınlar və ictimaiyyət bilsin ki, 30 il bundan evvel Azərbaycana nə getirilib".

Təəssüf ki, Türkiyədə olduğum, ardınca da pandemiya başla-



*Nə xoşbəxtəm ki, baş redaktoru olduğum "Çapar" dərgisində Ramiz bəyin Giorgi Mamulia ilə olan bir məqaləsini dərc etmək imkanımız olur. "Sürgündə" olan Azərbaycan milli azadlıq hərəkatının rəhbər siyasi strukturlarına dair Bolşevik istilasından Prometey hərəkatının (1920-1927) yaranmasına qədər" adlı bu məqaləni Azərbaycan Cümhuriyyətinin Avropana tanınmasının yüzüncü ildönümüne həsr olunan Əlimərdən bəy Topçubaşov qapaqlı sayımızda dərc etdik. Orijinali rus dilində olan yazını hörmətli Rəbiqə Nazimqızı dilimizə çevirdi. Bu məqalə artıq dərgimizin tarixinin ən unudulmaz anlarından birinə çevrilib...*

*Ramiz bəyin legion haqqında rus dilində yazdığı həmin kitabı adı belədir: "Yadlar arasında doğmalar, doğmalar arasında yadlar".*

*Ramiz bəyin vəfat münasibətilə yazılı məqalələrdən isə ancaq bir həqiqət ortaya çıxdı: O, yadlar arasında da, doğmalar arasında da doğma idi.*

*Bu gün Ramiz bəy il Fəxri Xiyabanda dəfn olundu. Unutmaq ki, insan da Yer üzündə Tanrıdan aynı düşən mühacirdir. Sonunda ona qovuşur.*

*Ramiz bəy missiyasını ən yüksək sahəyədə yerinə yetirdi, əbədi məkəna çəkildi. Bize düşən vəzifə onun arxivlərimizə bağışlığılarını tədqiq etmək, yeni əsərlər üzərə çıxarmaqdır.*

*lu), mən (Quzey Azərbaycan), Ziya Sadr (Fransada yaşayan Güney azərbaycanlı) və Aleks Şahtaxtinski (Fransada yaşayan mühacir Şahtaxtlılar ailəsindən). Timuçin bəy gedə bilmədi. Qalan üç nəfər getdi. Teşkilatçılarından biri rəhmətlik Nihad bəy Çetinqaya xüsusi jurnal nəşr edirdi. "Azərbaycan..." (adı yadımdan çıxıb), görəniz kolleksiyiniz üçün alın. Bizim hamımızda üçrəngli bayraq və bayraq-döş nişanı hədiyyə etdilər (not: Sovet vaxtı idi). Əski mühacirlərdən Məcid Musazadə xanım ilə (Münxen, Qərbi Almaniya), Türkiyədən Mehmet Kəngərli, Əhməd Qaraca, "Azadlıq" radiosundan" Əli Bayram gəlməşdi".*

*Qeyd edim ki, mərhum Nihad Çetinqaya o illərdə ən güclü Azərbaycan dəməklərindən birinin rəhbəri idi, "Azərbaycan türkleri" adlı jurnal nəşr edirdi. Həmin qurultayda verilən döş nişanını Ramiz bəy kolleksiyam üçün mənə bağışlamışdı. Onun mənə hədiyyə etdiyi ən qiymətli fotolarından biri də Əli bəy Hüseynzadənin kiçik fotosu kildidir. İstanbulda olduğum üçün şəklin arxasını yadigar qalması üçün imzalayaraq 9 oktyabr 2018-ci il tarixdə Ədalət bəyə əmanət etmişdi. Hər iki material quracağım muzeydə Ramiz bəyən xatira olaraq qalacaqdır.*

*Əbdürəhman Fətəlibəyli ilə bağlı kitabımı hazırlayarken ondan fotosu kəsiş etmişdim. Arxivində olan fotosu klin tarixindən bu şəkildə bəhs etmişdi: "Əbdürəhman bəyin mənə bir orijinal fotosu (mülki geyimde) var. 20 il burdan əvvəl "Azadlıq" radiosunun jurnalisti rəhmətlik Əli bəy Həsənzadə bağışlamışdı. Legion haqqında rus dilində yazdığım kitabda çap etmişəm. Fotonun bir nüsxəsini Ədəbiyyat və İncəsənət arxivinə vermİŞəm".*

*Ramiz bəyən addığım ən sonuncu mailin tarixi 15 oktyabr 2021-ci ildir. Həmin mailində Giorgi Mamulia ilə birgə yazdı: "Azərbaycan mühacirətinin siyasi tarixi" adlı əsərinin fransız dilində nəşr olunacağını qeyd edirdi.*

*Ramiz bəyin legion haqqında rus dilində yazdığı həmin kitabı adı belədir: "Yadlar arasında doğmalar, doğmalar arasında yadlar".*

*Ramiz bəyin vəfat münasibətilə yazılı məqalələrdən isə ancaq bir həqiqət ortaya çıxdı: O, yadlar arasında da, doğmalar arasında da doğma idi.*

*Bu gün Ramiz bəy il Fəxri Xiyabanda dəfn olundu. Unutmaq ki, insan da Yer üzündə Tanrıdan aynı düşən mühacirdir. Sonunda ona qovuşur.*

*Ramiz bəy missiyasını ən yüksək sahəyədə yerinə yetirdi, əbədi məkəna çəkildi. Bize düşən vəzifə onun arxivlərimizə bağışlığılarını tədqiq etmək, yeni əsərlər üzərə çıxarmaqdır.*

*Allah rəhmət eləsin, böyük azərbaycanlı!*



Sonuncu dəfə isə 2018-ci ilin 29 sentyabrında AzTV-nin "Yüz ilin adamları" layihəsində Banin və Fətəlibəyli mövzusunda çəkiliş olarkən gördük. Hotelin foyesində qısa səhəbət imkanı oldu.

\*\*\*

Ramiz bəyin vəfat xəberini sosial mediadan oxuduğum zaman Güney Azərbaycan türklərinin təşkil etdikləri Həmrəylik ziyafətində idim. Azərbaycanın hər bölgəsindən - Ərdəbildən, Təbrizdən, Miyanədən, Bakıdan, İrəvandən, Qarabağdan olan, İstanbulda yaşayan soydaşlarımızın toplandığı bir ortamda idim. Bəziləri vətənlərindən birdəfəlik ayrı düşməsdülər, bəzilə-

hat olduğu bir məsələ vardi: 30 il ərzində getirdiyi arxivlərdə cüzi sayda tədqiqatçının çalışması. Həm ictimai əhəmiyyətli, həm də vəsiyyət mahiyətli olduğu üçün göndərdiyi bir maili burada verməyi münasib bilirom:

5 dekabr 2019

"... De-factonun 100 illiyinə "Çapar"ın bir buraxılışını həsr etmək gözəl fikirdir. Mənim də bir təklifim var. Bildiyiniz kimi Parisdən Bakıya azərbaycanlı mühacir xadının bütün arxivini mən getirmişəm. Hal-hazırda Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində (648 və 649-cu fondlar) saxlanılır. Bundan əlavə İstanbul-

dağı üçün Ramiz bəyin bu isteyini yerinə yetirə bilmədim. Bu istək bütün tədqiqatçılara ünvanlandığı üçün ümidi edirəm ki, qısa zamanda Ramiz bəyin getirdiyi arxivlərin geniş və detallı şəkildə kataloqu hazırlanılar.

Həmin mailde Ramiz bəy 28 may 1990-ci ildə Türkiye'nin Kayseri şəhərində baş tutan, özünün də istirak etdiyi "Birinci millətlərərə böyük Azərbaycan qurultayı" adlı tədbirin broşurasını göndərmiş və bu tədbir haqqında bu bilgiləri vermişdi: "Mən o vaxtı Parisdə işleyirdim, orada yaşayirdim. Fransadan dörd nəfər dəvət olunmuşduq: Timuçin Hacıbəyli (Ceyhun bəyin oğlu), mən (Quzey Azərbaycan), Ziya Sadr (Fransada yaşayan Güney azərbaycanlı) və Aleks Şahtaxtinski (Fransada yaşayan mühacir Şahtaxtlılar ailəsindən). Timuçin bəy gedə bilmədi. Qalan üç nəfər getdi. Teşkilatçılarından biri rəhmətlik Nihad bəy Çetinqaya xüsusi jurnal nəşr edirdi. "Azərbaycan..." (adı yadımdan çıxıb), görəniz kolleksiyiniz üçün alın. Bizim hamımızda üçrəngli bayraq və bayraq-döş nişanı hədiyyə etdilər (not: Sovet vaxtı idi). Əski mühacirlərdən Məcid Musazadə xanım ilə (Münxen, Qərbi Almaniya), Türkiyədən Mehmet Kəngərli, Əhməd Qaraca, "Azadlıq" radiosundan" Əli Bayram gəlməşdi".

lu), mən (Quzey Azərbaycan), Ziya Sadr (Fransada yaşayan Güney azərbaycanlı) və Aleks Şahtaxtinski (Fransada yaşayan mühacir Şahtaxtlılar ailəsindən). Timuçin bəy gedə bilmədi. Qalan üç nəfər getdi. Teşkilatçılarından biri rəhmətlik Nihad bəy Çetinqaya xüsusi jurnal nəşr edirdi. "Azərbaycan..." (adı yadımdan çıxıb), görəniz kolleksiyiniz üçün alın. Bizim hamımızda üçrəngli bayraq və bayraq-döş nişanı hədiyyə etdilər (not: Sovet vaxtı idi). Əski mühacirlərdən Məcid Musazadə xanım ilə (Münxen, Qərbi Almaniya), Türkiyədən Mehmet Kəngərli, Əhməd Qaraca, "Azadlıq" radiosundan" Əli Bayram gəlməşdi".

**Oxu, oxut, abune ol!**